

Əlifba Bəlimi

sayfa 6

M u n d a r e z e.

I. əlifba bəlimi.

TDV İSAM
Kütüphanesi Arşivi
No TK 1142

1. savaq: „a“, „t“, „q“, „r“.
2. savaq: „o“, „u“, „z“, „d“.
3. savaq: „ə“, „ı“, „ʒ“, „k“.
4. savaq: „ь“, „m“, „v“, „n“.
5. savaq: „e“, „i“, „s“, „p“.
6. savaq: „ө“, „c“, „x“, „v“.
7. savaq: „y“, „z“, „h“, „j“.
8. savaq: „ɔl“, „n“, „f“, „g“.
9. savaq: „uv“, „ьj“, „ij“.

əlifba (zəpdvəl).

II. oqız bəlimi.

1. jaşlar ucun.
2. matəm kyni.
3. qozoyal
4. vəjnəlmiləl əzuləsi.
5. volqan.
6. 1905 ыңғылавъ.
7. vaqətləx xukumət.
8. lenin həm əktəbir.
9. əvvəraların, 2 nci qurultajъ.
10. firqə nimə.
11. v. k. p.
12. lenin və müəllim.
13. lenin ailəsi.
14. matəm kyni.
15. kommunizm ucun kyrəzmək nimə deməkdir.

a	t	q	r
ا	ت	ق	ر

at	qaq	ar	arqa
ata	qat	ara	tarqa
tat	taq	qara	taqta
atqa	qar	tara	taqar.

aq qar. qara taqta. aqta at. atqa taqa qaqr. tatar qar atar.
tar taqta. taqa tarraq. at-qarta. qatar qatar tarqat. qara taraq.
ata taqqqa qara. atqa qara.

o	u	z	d
و	ۇ	ز	د

oq	u	zar	dar
or	ur	zara	doq
orta	uq	zor	dad
oraq	uz	zada	dada

azad ortaq tur. oraq or! tur ortaq. zor ur! qorqaq qaraq. oraq
or. ortada—qara taqta. u aq at zordur. qazaq azaddur. oq
azdur. uzuq dar. tuzaq qur.

ə	ı	z	k
ئ	ى	ش	ك

ərrə	lala	zor	kər
əkə	lar	zal	kəl
ərzə	ləttə	zəkər	kan
əzəl	laqa	zərt	kətək

azad qazzaq tur dalada lala uz.
qara qaz ala at. kər qulaq qazqa at. kəttə tuzaq.
ortaq oraq al, ot or. azur əkə az tarqatar. at taqta tazur.
taş əkə qazqa at alar. az zorraqdur. zəkər azdur

1- بۇ ساباقدا ئورگىلەنگەن يىگى حىرفلىرى بىلەن بىر نېچە سوز يازىڭىز.

2- بۇ ساباقدا «Q» حىرفى ئۆچۈرەگەن سوزلەرنى كوجىرىپ يازىڭىز.

3- ئورگىلەنگەن حىرفلىرىنى بىلەن بىر نېچە يىگى كېپ (جومله) يازىڭىز.

4- «Z» حىرفى. بىلەن بىر نېچە يىگى سوز يازىڭىز.

5- «O» و «U» تاؤشلارىغا بىلەن بىر نېچە سوز تېپ: ئۇل سوزلەرنى لاتىن حىرفلىرى بىلەن

يازىڭىز و تۇغىرى يازىشقا حىردەكت قىلىڭىز.

6- ئوشبو ساباقدا كورسەتلەنگەن تەرتىبىدە «ئ» و «ا» حىرفلىرى بىلەن بىر نېچە سوز يازىڭىز.

7- ئوشبو ساباققا مۇاقيقى عدرەب حىرفلىرى بىلەن يازلغان سوزلەرنى تاپ لاتىن حىرفلىرى بىلەن يازىڭىز.

ъ	т	в	п
ъ	т	в	п

qы	mən	var	nak
qыг	mal	vaq	noqta
ъгът	mom	vaqa	nur
atom	muras	boran	nar

TDV İSAM
Kütüphanesi Arşivi
No TK1142

ыңғылаб boldь, qullar qutuldь. qara kunlər arqada qaldь. qara bulutlar tarqaldь qızыл nur tamdь. zulm qalmadь azad qyz tur'qulluqny qыг. məktəvkə var. ыңғылаб пигъпь al. ыңғылаб batraqny tıtzorlar qoldan qutqazdь nadanlıq— azadlıq duzmanlıq—

e	i	s	p
ے	ى	ى	ۇ

el	il	sel	pes
er	iz	sir	pər
et	is	səl	pət
ez	it	sən	pul

marks kommunizm atasıdur lenin kommunizmni işkə azırdь. lenin erkkə qurban boldь. lenin daim biz bilən lenin daim tirik. leninni esdə tut.

kaliniň sssı aqsaqalıdıg. biz qul eməsmiz. biz azadımsı!

ə	c	x	v
ۇ	چ	خ	ۋ

əz	cəl	xat	vəzn
ər	cal	xal	vəqt
əl	cərt	xar	vərəq
əc	carx	hevə	vərrək

əktəvər ыңғылаб əzvək mixnətkəzələrinin mustəmləkəciliğ zulmədan qutqazdь.

1-گۈزىتى ۋە كىتابلاردا «ب» تاۋىنلى بولغان سوزىلدىنى تاپ بىهكى مىلغى بىلدن يازىڭىزىدەن: «قىلدىم» يىڭى ئىلغا بىلدن «قىلدىم» يازىلىرى.

2-يىڭى (لاتن) ئىلا بىلدن يازغاندا «ى» ۋە «ئ» حەرفىلەرى يازىلاتورغان سوزىلدىنى تاپ.

3-مۇشىبو ساياقىدا مۇۋزۇ عىدە سوزىلدر تاپ، جومىلەلەر تۆزۈڭ.

4-«ئ»، «ئ» ۋە «0» تاۋىشلارى كىردىتىرغان سوزىلدىنى تاپ بىهكى (لاتن) ئىلا بىلدن يازىڭىزى.

azad өзбекистан сәмәрқәнд өзбекистан мәркәзидир.
ахиپаваев өз.ссн ақсақалдар.
өзбек хатып—қызлар erk алдылар.
lenin хатып—қызлар erki үсүп көв төгөздө. өзбек қызы
еркни qoldan бермә.

TDV İSAM
Kütüphanesi Arşivi
No TU(142)

y	z	h	l
ۋ	ج	ھ	ڦ(ي)
yr	zur	hər	maj
yc	sun	hei	vaj
syr	zən	həkkə	aj
kyl	zan	həzil	saj

ىپقىلاس кyni—vajlar үсүп өлүм kyni. өктөвг ىپقىلاسъда
iżci—dehqanlar qural bilən, qan təkib, azadıq aldylar, өз
xakimijatlərini tyzdilər. vajlar xakimijəti qalmadı.

jer islaxatı ىپقىلاس mevəsidir

o/	n	f	g
ۇ	ڭ	ۋ	ڏ
ołaz	tan,	fən	gəl
ołar	tən,	fərə	gul
aɔja	an,	fırqə	gilas
taoja	ten,	felsətə	ger

ىپقىلاس—tolqunlı denizdir. iżciləri sinifi vajlar gərkavidir.
butun dunja iżciləri birləzin, iz!

eski dunja ornboja mixnət dunjası kelvətdi. eskidə qulluq
bar edi, mixnət dunjasıda qulluq bolmas—bradərləq bolar.

kom kommunizmni juzəgə cəqarəv үсүп yndyriz iżlərini ky-
cəjtriz, təmələkətni elektrikləzdiriz, sən'atləndriz, kooperatsijani
tərəqqə qaldırıv kerək.

bir qolda bilim nuri, ikinci qolda oraq həm valoja bilən,
ərgətib və ərgəniv ilgəgi varamız.

1-1. «y»، «u»، «o»، «e»، «ə» تاۋشلارى كىردىرخان سوزىلدىنى تاپ لاتن حىرفلىرى بىلەن
يازىڭ.

2-2. «y»، «ə»، «o» تاۋشى بولغان سوزىلدىنى تاپ علاجىدە يازب چىڭك.

3- سوزىنىڭ باشدا، ئورتاسىدا، ۋە تاھىرىدا «j» حىرفى يالزىلتۈرگان سوزىلدىنى تاپك ۋە يىدى
ئىملا بىلەن يازىڭ.

4- بىر ساپاققا تېكشىك بولغان بىر شىچى مۇزىنى تۈلبەن تاپك.

uv—ö

quv suv oquv

suvlamaq quvlamaq

qızı əskər diztappı quvladı

TDV İSAM
Kütüphanesi Arşivi
No TIC/1142

ıj—ü

qıj qıjma qıj-ılg qıjqımt qıjqıgmaq qıjmaq
qacqan javlar arqasından qızı əskər qıjqıgda

i j — ü

kıjmək tıjmək, tıjrək, sıjrək, vıjran, sıjrən, ınpıqlıvı balası
tıjrəkdir.

məs'ul, məs'elə, mə'lum, mə'mur.

1) «قۇقۇ»، «سۇقۇ» وە «مۇقۇقۇ» سوزلەردەگى تۈزۈن مۇتۇر (قۇنى)
ياشىڭىز «لە» چۈزغۇغا «لە» حىرفى قوشلادىر وە بىر چۈزغۇداي شۇقلادى.

2) «قىيىما»، «قىيىخىنر» سوزلەردەگى قالىن وە تۈزۈن كىسرە (ئىي)
نى يازشىڭىز «لە» چۈزغىسىغا «لە» حىرفى قوشلادىر وە بىر چۈزگۈداي
مۇقۇلادى.

3) «كىيىدەك»، «تىيىدەك»، «تىيىرەك» وە «زىيىرەك» سوزلەردەگى تۈزۈن
پېمىشان كىسرە (ئىي) يازشىڭىز «لە» چۈزغى «لە» حىرفى «لە» قوشلادىر وە
بىر چۈزغۇداي شۇقلادى.

ئەزبەك әلیفباشى

a ا	b ب	d د	f ف	m م
o—ə و—ە	t ت	ч چ	q ق	n ن
u—y و—ۇ	p پ	z ز	k ك	v ۋ
ئ—i ئ—ى	ئ ج	s س	g گ	h ھ
ə ا	c ق	z ش	ڙ ڙ	j ي
e ې	x خـ	o/ غـ	l لـ	,

TDV İSAM
Kütüphanesi Arşivi
No TIC/142

OQUZ BƏLİMİ

— 14 —

jazählənən, məktəb icidə vəkinib jatmaslıqılań keçək, kommunizm kitab və kitabcələnini oquz bilən qanaatlanmasdan, işci və dehqanlań bilən vişdə izləgəndə gınə tuzuk communist bolmaq mymkindi.

lenin.

1. jazählər üçün.

eski turmuz, eski oj
jaž kon, ylni qyjnaołaj;
eski caloł, eski kuj
jaž jycəknı tıvnaołaj.
eski qanun, eski jol
jažń aloża eltməgəj.

* * *

jən, i tıçtız izləgən
kev tosuqqa uscədəj
jyksəliżni istəgən
daçzyełdan qorqmaołaj

* * *

jaž bilək—kycli bilək
haçmasən həm talmasən.
jaž tilək—puçlı tilək
raçlasən, hec sənməsin.
jaž jycək otlıb jycək
hec ymidsiz bolmasən...!

batuv.

2. matəm kyni.

(21 jenvən).

mənə bu kyn, eçkin eldə matəm kyni kyc dahijsi vujuk lenin əlgən kyni zadlanıvzb vü əlimgə kev quzoğunlań eç kəkide, qanat qaçvə yckən kyni sənvatdaňlań vü əlimni kev kytdiləń u əlgendə erk elidə tun kytdiləń əmma unıp, məf-kyvñəsin el kən, lidə xakim kevib, ul zalımlań xun jytdiləri taçijx, hər vaqt, əz xykmını iżra qylač: əsər kelib, əsələrni mənsuvx etər əsər vaslaołan dahij vü kyn əlib ketəń əmma əsr vəzifəsin ijfa qylač.

uluq dahij! məzlymləşniń, kəzin acdən, vəzənijət üçün xaqlıq davçınp acdən, millət həm dijn xuduvdini taç-maň etib insanlańla qazındazlıq jolıp acdən, əlgənin, rast, lakin fikrin,

TDV İSAM
Kütüphanesi Arşivi
No TK/142

daim tıçık zulmət biter bir kyn xakim bolan bilik nüfaq vitiw.
ustkə cıdaq mutləq bıçılık senin, fikrin, axrı vəzər zənqoza
erik məzlym zənq, vykun sən-həm matəm tytkin xalas joňp—
lenin joňp—məxkəm tytkin insanıjət, dostlıq fikni—cın bir
fikr jalozbz oňna bu fiknidən jaňdəm kytkin.

qızyl aksan.

3. qozogal.

(xatən - qızlaq ucun)

qozogal, artıq jetən, e qajozyb ahlar cekkən,
intil aloqa, bas adım kezləci qan jaz təkkən
seni tutqunlıq aça saqladılaq jol qojmaj
senin, erkin, ni alıbaptadılaq səz berməj
senin, ul qanlı jazyp, a siňə vıç vaqtadılaq
zanvanılaq kəvi, taq jençə qamav saqladılaq
kəngəli qojmadılaq sengə u rəşlaq kynni
qojdalar sengə vən, tən, i qacan, tuppı
sen-də zim tuçdən, ulaqnır, 3u tegizsiz izidə.
əjtmedin, dəndin, ni zul saqqaca, hec vır kisiqə
mənə, eñkin, qujazb səngə qacav jyz acsb;
qacha ojlaq jyçqyv, ul «qacha devla» qacsı
qoçqma huykmə, u zaman kecdi vykun, ustı, dən
ustı, aksıldıb senin, ul qacha, qoçqınc tundan...
sen ucundır bu zaman bermə pəjiteni qoldan
cın qacanpolı icidən, ket mənə rəşlaq joldan
din qulluq tıuldıqadıb. elvek.

TDV İSAM
Kütüphanesi Arşivi
No TK/142

4. vəjnəlmiləl əzyləsi.

tıq e lə'nət astıda qalozan
qazzak, joksullar acınp
oğejnətimiz qajnav taqtadıq
kəttə uçizoza bizni.
səvənpin, dunjasınp bytkyl
tegidən aqdaçıb son, qa
quramız jən, i dunja, unda
ten, boňv jazaqaj vacha
vi boňv en, kejingi həm keskin zoq kuyəz;
boňv vəjnəlmiləl bilən dunja rəşləz.
bizləni heckim qutqatalmas
nə çəv, nə radzah, nə batıq,
qutqıbz bolsa joqsullaçoza
ez kuci bilən boňv

* * *

евcil qol bilən, xocılcılaçın
tazähləv almaqqa xəqnpə.
keçək temiñni qızlıqlıda
oləjxət bilən uçmaqqa
vi bolıç en, kejinci həm zor kicəz.

* * *

jalozbz vız butun dunjanınpə,
u mixnət qozınpə evləçi
jeçni egələzəkə xəqıltıbz,
tekin—xocınpə, joq xəqqəv

* * *

əgəndə zəllad—vazkesənləç
ustidə caqnasa caqmaq,
viznin, vazımtızoja sacoqusı
qujas nurların hər cak
vi bolıç en, kejinci həm keskin zor kurəz.
bolıç vəjnəlmənləl bilən dunja parlaq.

TDV İSAM
Kütüphanesi Arşivi
No TIC/1142

* * *
ilm əllə qacan rəd qılojan nərsəni
din xala tasdeq qıladı.

* * *

5. volqan.

kycli və ziddətli volqan vəkirədiç... ul əzinin, dəhəzətli
lavasınpə. kisilik dunjasınpə ezgən məl'ünləri - gə atmaqçə vo
ləv turadıç..

ul volqan—kycli və ziddətli volqan, ul jeç qavatlaçıdan
atılyıv səqqan volqanlaç kəvə, zamanlaçınpə, etiz i bilən ucatusı-
qan; kycini joqatatuçojan əncəjin volkan eməs... ul, mixnət-
kəzniñ, ziddətli jyçəgidiñ qajnab səqib. butun dunjaçla əzi-
nin, ucqınpə tarqatıbz dəvniidə tıçojan sən əxtılaç—bənqılav
volqanı.

endi unıñ hec viç xıjlə, hec vir kyc ucıçıa almas..

endi ul ucmas, unıñ, ucıçıa dəvni etib ketdi..

ənə unin, qırqıbzı zioglıesı!..

ul zioglıeda jeç jyzı zalımlaç tamanydan əldivilgən kom-
munalıçınpə, taza—açq qızı qanlaç kəçipiv tıçadıç..

ul ezgi qanlaç xıçməti ucun, ul kycli volqan jeç juzinin,
çəximsiz vəndələçidən ec almaq istəjdıç..

jeç juzini butun egələv alojan zalımlaçınpə, jiksək sa-
najlaçın kyjdıçiv. kyl etməkci boladıç..

«adamdaçcılık» pəndəsi astıda jyqtıscılaç muamələsində əoňpojan jaman adamlıçpıp, qanlı vachmaqlaçpıp el jelkəsidən velyv tazlamaç icun azyqadıç. əzleçinip, jamanlıçlaç bilən, joqsullaç xakimligigə qazzy cıqqan dunja padzahlaçpıp, xan pə xaqanlaçpıp, qədəçvə və «muqəddəs» tazlaçpıp raçsa— vachsa qımtaçsın boladıç...

ul vəkiçədi... toqtamasdan vəkiçədi... butun dunjaçla etləç, alavlaç sacadıç, ucqunlaç taçqatadıç; butun vachıq— məvvudat diç-dic silkinədiç.

tezdiç, kim upnp, sacojan etləç, alavlaç, jer jyzini vadanlaç kəmətiv alıv, eski turməznp, kylləçini kəkkə icşçadıç...

adam qanlı icə—ticojan javajylaç səlladlaçpıp, kəjfigə qut boļojan miljonlaçca eziłgən vəndələçni qullıqdan—qamaqdan qutqachaç!..

tezdiç, kim ul əzinip, sonp, xəçekəti bilən butun jer jyzini silkitib, dəhəzətli zilzilə jasaç juqaç—vələnd binalaç, jaçamas sajlaçpıp, vachsasyp vüdə jyołbzətçib, jeznin, en tegigə atıv jivaçacaç..

muxsin.

6. 1905 ыңғылыш.

90 ыңсы jyllandı vəzlav үuvsjada sənaet sydə həm tə-
nəqqıj etdi. kəttə, kəttə fəvçikələç salındı. vünp, nətizəsi
voļıv iżciləç həm kərəjdi. məçkəziləzkən kəttə fəvçikələç
ulaçpıv vıv jerde topadı. vi vaqtıdan vəzlav xəqyqıv iżciləç
xəçekəti vəzlanadı. iżciləç aqasıda vəlzevikləç fırqəsənyp,
dənəzəsi qyndən—kyn kusəjə vəzlajdı. cunki, fəqət vəlzevikləç
fırqəsə-ünpa iżciləğə car xukumətigə və vajlaroja qazzy ku-
təziz icun tooğtın jol korsotə alar edi.

1904 inci jyldaş ruvs—japon ıçızı iżci və iżlətişni,
zorlıçoju arqasında iżci ərnin, əhvalləri jamanlaşdıv car xukum-
mətigə qazzy qozogalın qybzələ iżcilər məzvug boldılar. zəhər
lərdə car xukumətigə qazzy iżcilər qozogalanın vəzlandı; əncə
qanlar təkildi.

qyzlaqda həm əxval zindaj edi'zəhərlərdə vajlarnyp, ezizi
iżcilərni qozogalızoja məzvug qylojan bolsa, qyzlaqda ramezçik-
lərni, ezizi dehqanlıçpıq qozogalın qybzələ məzvug qylojan edi;
dehqanlaroja jer kerək edi. jer esə ramezçiklər qołda edi;
ramezçiklərni, jerini saqlab turoğsın car xukuməti edi,
zünp, icun dehqanlar həm car xukumətigə qazzy, upı-

TDV İSAM
Kütüphanesi Arşivi
No 74/142

јықтөз исүп дозоғалдар. Зундай қысым 1905inci жылда саң хукумәтінде қаңзы зәһәңләндә ізсіләч, қызлағлаңда деңгандар дозоғалан қылоған еділә.

Lекин 1905inci жыл түнәффәқијәтсиз болыс създь. саң хукумәтінде ғана виңпүр, сәвәві: ізсі синіфінде кәттә тәзчиенін, болмағанъожы үе виңпүр, ағасыда қызлағдағы деңгандар хәрәкәтінин, зәһәңдәгі хәнәкәт вілән дозула—альмағанъожы дын.

1905inci жыл дозоғалызы түнәффәқијәтсиз болоғанъ хаіда ізсіләчде кәттә тәзчиеве венди, фенделі һәм өктәвің ыңғылавъоға жол асды.

1905inci жыл ыңғылавъ өктәвің ыңғылавъпүр, дәңвазәсідің. саң хукумәті фенделі ыңғылавъда жоқ болды, лекин хакиміjеттің вайлаң тәңәфдаң кеңески хукумәті оларда qaldы.


Вензүазијә хаңғатыоға қаңзы
өзимизнин, хаңғатытьзпұн дөжив, ви хаңғатытьзпұн таптызтың кеңек, ви визнин, асаң вәзіжемиздіз.

lenin.

TDV İSAM
Kütüphanesi Arşivi
No TL/142

7 вақытъ хукумәт.

радзан үе ишпүр, вәзириңі қамалоған еділәч, fabrik, завод ізсіләндін үе әскәнләч вәкілләйдін зинна тәзкіл қыльоған edi. лекин хакиміjет кәттә деңган үе вайлаңдан іваңет болоған кеңески хукумәті оларда еtdi.



ortaq lenin өктәвіг өзгерізідін бурун qandaq ізләрді.

вөлзевикләң и вакытда az edilən, lekin ulaç, хүрријетдән fajdalanaň, нимә qызы кеңäkligini xalqoja түзүнтьча вазладылач. moskva və leningradde eytä—кес пәмәјизиң воъв тукач edi-

рачى kommunachaqypyn, qapы bekändä tækulmädi—ulaç-pyn, qapы bizni ыsjapоja сафынды.

8. Lenin həm əktəvîc.

Əktəvîc вазлачыда lenin fiqdəni bajlaç təməfdaçь волоzan keçinski xukumətiğe qazъ qozogalıbz qызыза yndəjdi lenin:—eskən endi uçiza almajdy, и jaçazny istəjdi və вөлзевикләңni jaqlajdy; dehqanlaç tezhaq jec альзпь istəjdilən zəhəçləkdə iżci-ləñnin, kəri вөлзевикләң tamaply; qozogalıbz sekinlətiz.—zina-jətdiñ; iżci dehqan və əskəçləkn qozogalıbzsa сафын Lazym dedi.

Оңтаңа зи очанлачпь (зи'ачлачпь) atdy:

xakimijjät zinvcalaçoja
jec dehqanlaçoja
nan, dan aclaqoja
jaçaz—təpçesicq xalqoja.

biz jutamyz. күтіз ыңқылаб alda da zinajətdiñ.

25 əktəvîcdə qozogalın вазlandy lenin ви күчәзпі ceksiz ələjət və ынанс віләn idaçе qelyd.

keçinski xukuməti kүchəzsiz вечилмәdi, matnoslaç «auch-ka» keməsidən radzahnyp, qызы sačajyoja top ata вазладылаç: sačajda junkeçlən віләn saqlanyp түçoran keçinski xukumətinin, vəziyəni oltuçaq edilən. keçinski qacdy, vəziyən qolşa tuzdylacha.

xakimijjät zinvcalaç golboja ətdi.


iżci sinfinin, və upyp, fiqdəsypyp, zəhəvəçiliği віләn dehqanlaç, əsiyləkcə zulm qызы keleşen bajlandan qutuldylaç və jer aldylar

9. zuvralarnып, 2 nci qurultaj.

7 nci nejəvrdə (eski xisab віләn 25 nci əktəvrdə) lenin-graddə zuvralarnып, 2 nci butun ruvsijə qurultajъ acsyldy. вакытъ xukumət (kerinskij xukuməti) joq волоzan edi. zuvralair qurultajъ butun xakimijjətni өз qolegoja alib, jep, i iżci—dehqan xukumətinizi tyzdi. urtaq leninni xukumət вазъбоъ qызы sajladys. qurultaj təxəllərdə butun xakimijjät iżci, əskər və dehqan vəkilləri zinvtasyoja ətkənligini bildirdi. qurultaj jəgəziz (urgızpъ toqtatbz), jernin, tekln mexnətkəz dehqanlar qolşa-ətiñ toqfyzseda вијгиç съqardy; bundan kejin vəkillər ви виј-

TDV İSAM
Kütüphanesi Arşivi
No TL/142

ruqların turmuzında etkəziz üçün məxəllərə tarqaldılar. bütün tuvsiyə qozojalıbz alavında qajnar edi



TDV İSAM
Kütüphanesi Arşivi
No TK1142

Əktəvər ənqılabında işçilər və dehqanlar xərəkətini komunistlər sıraqsız idarə qıldı.

Çıqışlı əskər təxənətkəz lətnin, valasın və quralları qoşdu.

10. sıraqə nimə.

Sıraqə — məoolum sinfinin, vəq qəstər vələv, sinfiy kuyəzdə ul sinfigə əhəvənlilik qıladı; sıraqəpəp, təqsədə xakimijjətni əz sinfinin, qoşluqla alıbz və saqlazdı, sıraqə — sinfinin, en, an, iş, əzaqın kuyğuducı və işçən qəstərdə.

Həq sinfinin, əz sıraqəsər boladı. sıraqə vəq kecədə tuzylmajdi, əslki vəq sıraqəpəp, təmam tyziliyi üçün kəv jyllaq keçək boladı. sıraqə icidə kəv əzgəcizlərən boladı; jan, iş və oçyntəvə sıraqələr kiciv qaləqan kiziłər ul sıraqədan səqadılaq ularınpəp, oçpəloq jəp, i kiziłər kelədilər. sıraqəpəp əz sinfigə sadəq və tıuvaşlıq bolqanlıqda kuyəz saqılda bilinədi.

11. v. k. p.

Bütün əttəfaq kommunist sıraqəsər (v. k. p.) işçi sinfinin əzqəsərəvə, ezi sinfinin, vəq qəstər, upnp, vəkijli, vəzəvə.

v. k. p. ғә kim kиңәdi? butun mixnәtкәz vә iзciләчpiн, mәnfәetini jaqlavсь kommunist fiңqesъ ekәnciligini tuzungәn hәc vіi iзci vә dehqan kиңәdi.

kommunist fiңqesъ—mixnәt fiңqesъ diи; ul, jеи ustъda вөчүazijә xakimijjätini joq qытmaq, upыn, qolsdan fasikaлачпь, zavodlaчпь, jеи vә вазка вajъqlaчпь hәmmә mixnatkazlәч ixtijaчъoja вечmәkcidии ви fiңqә vіi kиzinin, ikinci kиzi tama-pъdan eziliзini joqatъzоja xәnәkәt qыладь.

хазъкоz заманда hәc mәmlәkәtdә eз kommunist fiңqesъ vaч. hәmmә mәmlәkәtdә mixnәtкәzләи kommunist fiңqesъnъп, ılaчпь qotqazъ usun, xәnәkәt qылоzisъ fiңqә вolozanъoзъpь tuziniv u fiңqә вajъqoзъ astъda vіiләzәdilәи.

* * *

kommunist вәjnәlmiлeli kapital qыль вoльзпь xahlamaoзan butun dunja iзci—qazzaqlaчпь vіiләzdiкedи, ul qacha, qызы vә saчъq mystәmlәke qullanъdan tyzulgәn qозipoja ваз волив, butun зәhандә вajlaq zulmъoja qаzъ pәfкut vә өsjan вajъqoзъpь kетәкәdi.

* * *

mәjxanә vә xanaqalaчпь тazlaв mixnәt vә ilм juчtlакъoja kиçin.

* * *

12. lenin vә myәllim.

«xalq myәllimini вөчүazijә зәm'ijetidә көчмәдәn vә көчә almajtukoran, juqаш dәnәzәgә viz kетәkizimiz kekәk.

myәllimniн, kөnlini esdiкiz, ilmij мәdәnij sәvijesini kетәchiv vә kеп, ejtiшiv, upыn, maddij axvalъnъ jaxzylaz usun тылтаj түгъzajъq.

xalq myәllimlәчинi уjuzdiкmәk usun тәчтиlik suvкатdә izlәmәk kekәk; ви уjuzdiкiзdәn maqsad—ilgәnidә вөчүazijә tyzilizinin, tajancь вoльв kelgәn myәllimlәчи зинка tyzilizinin, tajancь qыльз, ви myәllimlәч aчqалъ dehqanlaчпь вөчүazijә вiләn vіiдәlәzizdәn qajtaчъv, dehqanlaч вiләn iзci sinfi aчasъde ыttifaq xasыl etmәkdiи» (lenin)

* * *

hec vіi mәmlәkәtdә xakimijjät вizdәgiдek iзciләч qoльda emes; ви iзciләч sinfi өzinin, mәdәnijjätde aчqada qalozanъpь zyde jaxzъ вiләdi vә kөnәdi, зипъn, usun ви kәmcilikni joqatъzоja xәnәkәt qыладь.

* * *

TDV İSAM
Kütüphanesi Arşivi
No TIC 1102

biz даззаң ә тәдәнijjatsız кізілә—miz зәңаңи јоқ, оқыз-
пъп, кекәкligi тузынлса боладь: оқызла ачын гина болсып,
ісі ә dehqanlaңда, ilmnin, ваялачоға fajda kelti-із үсун емәс.
Вәлki, өз түчтизъпъ жахзыз үсун keräkligi тоғтысьда ась-
тузынса болсыпъ.

lenin.

* * *

din—hər jerdə elni basıb jatqan ruvhanıj zulumlarnıñ. Bir
nay'i—dir.

Lepin -

13. Lenin ailəsi.

lenin 1870 йылда 23 нci апreldə simbirski зәһәridä tuqul-
dь. ушын, ваваларъ dehqan edilär. leninnin, atasъ iljë uljanov
xalq mäktävleri nazъръ edi, tooғъ vә շyдә әqibъ kisi edi, уш-
atrafъбаоғъ kizilär. xusuvсәn qызлаq vә zәhәr oqutusыларъ,
jaxzъ kөryzәr vә xymat qыльзар edilär. leninnin, iki әkәsi var
edi: aleksandr vә demitri. aleksandr, раза tamanьdan өldi-
rilgәn, demitri xazърda tirik.

Bulardan вазда uc sin,isi həm var edi. lenin anasıň
sydə jahzъ kərər xyrmat qýlar edi.
lenin ailasi ez ara dest və eż kyci bilen jazat edi.



14. matəm kyni—ortaq leninnin, əlgən kyni.

21 jənvəndə 1924. yılda 6 saat 50 minytdə, kecquşun, moskovdə jaçın «dəñki» değən sajda mixnətkəzləçin, uluq jolvasçısı və ustası vladimir iljə oorlı uljanov—lenin əldi.

biznin, jolvasçımız kəv jyllaçın qamaqlaçda, suygynlaçda etkəzdi, zundaq bolsa—da ul hər jəndə mixnətkəzləçini ńpqyləvoğa tajjaladı, əktəvə qozotalarızıda və zıchalı xakimijjətigə jetkyzdi.

lenin jaloğz zıncıza əymənuvvijet ləçidə jazacın mixnatkəz-
ləçin, gınə jolvasçısı eməs—bəlki butun dunja iżci və dehqanlaçlıp, jolvasçısı edi.

uluq və aqъç kuyəz, hec təpmasdan işləz leninnin, kycini
səndəndə, ul 53 jazda əldi.

leninnin, təni moskov də, kəmələ devəri alda, məxsüs
saqlanada saqlanadı.

syjykli ustادمپنپ, tənəsi əluk, vıçaq upnp, işi hec
əlməs. ul iz uluq komunist fırqəsənp, qoşdadıç. bu fırqə-
nıp, əhəvəçligi astıda, butun dunja iżciləçinin, kəməgi bilən,
s. s. s. v. iżci və dehqanlaçın ortaq lenin vəzlaqan işni ax-
çılıqasa alıb vəççilaç.

lenin əlgən bolsa həm leninijzm tirik. komunistlar fır-
qası lenin jol bilən ketib komünizm ucun kuyəzədi.
komünizm ucun kuyəzmək nımə deməkdik?

komünizm ucun kuyəzmək demək xakimijjət, zulm, dəv-
lat, qamaqxanalaç, zəlladlaç, milli cəgənələç bol masin, kizilik
vıçləzib, vıç ailə tyzsın və jen gə ul gınə ege bolsun—deməkdik.

komünizm ucun kuyəzmək demək aqylanı və əzəli xo-
zələq tyzis. bu xozańq vazaç qanunlaç və ıñizlaç bilən eməs,
bəlki təbiiətni əzigə təbiq qızılp bilgən və əz keçəklikləçini
tyzurğən mədəniy kiziləçin, əqib bilən idanı qızılpadı—de-
məkdik.

komünizm ucun kuyəzmək demə kvyjk texnikə, mədə-
nijjət sulx, vəadəvlik, ıñizlaçni vitiviz, cin erk, insanijjət
tə'riixidə vıçinci məctəvə həmmədə cin tıçmiz ucun kyrəz-
mək—deməkdik.

lenin.

TDV İSAM
Kütüphanesi Arşivi
No TK1142

о զ ս ու ս ե լ ա չ օ դ ա .

basmaxanada bołqan xəçilən jetizmədənlilikdən əviyə xəçfləni, məsələn «oł» nı qolda jasazəqə və «r» «l» xəçtləri ni iki zəklidə, jəloypa «u—r» «l—b» zəklliəndə alıbzəqə təvsiyə keldi.

TDV İSAM
Kütüphanesi Arşivi
No TK/1142

#770

pp 54